



## [Tbrizd Beynıxalq Qdir Trk eiri Konqresi keirildi](#)

Qdir-Xum bayram rfsind slam dnyasnı ilik paytaxtnı tzhuru saylan Tbrizin Gy mscidind ran, Azrbaycan, Rusiya, Grcstan, raq, Almaniya, Ymn v Trkiynin trkdilli airlrindn bir qrupunun itirak il .Birinci Beynıxalq Qdir Trk eiri Konqresi keirildi

AranNews &ndash; Redaksiyamzn rqi Azrbaycan ncsnt Dairsinin ictimai laqlr b&ouml;lmsin istinadla verdiyi xbr g&ouml;r, Qdir-Xum bayram rfsind 27 iyulda slam d&uuml;nyasnı ilik paytaxtnı tzh&uuml;ru saylan Tbrizin G&ouml;y mscidind ran, Azrbaycan, Rusiya, G&uuml;rc&uuml;stan, raq, Almaniya, Ymn v T&uuml;rkiynin t&uuml;rkdilli airlrindn bir qrupunun, habel rann mdniyyt xadimlrinin itirak il Birinci Beynıxalq Qdir T&uuml;rki eiri Konqresi .ke&ccedil;irildi

Konqresin yekun mrasimind slam nqilab ncsnt Dairsinin direktoru Mhmmdmhdı Dadman itirak&ccedil;lar Qdir-Xum bayram m&uuml;nasibtil tbrık edrk dedi: &ldquo;B&ouml;lg &ouml;lklrinin qardalq v birlik &ouml;mr&uuml;, bu b&ouml;lgdki mdniyyt v sivilizasiyaya h&uuml;cum edn &ouml;lklrin qurulmasnı &ouml;mr&uuml;ndn daha uzundur. Bu qardalq tkc ortaql mdniyyt v etiqada s&ouml;yknmkl drinl bilr. D&uuml;nyann hr hans bir yerind mdniyyt diplomatiyamzn tmlinin mdni ortaqlqlara s&ouml;yknycin inanrqa, &uuml;bhsiz ki, bu vacib b&ouml;lgdki slam mdniyyti v sivilizasiyasnı ;tutumuna ciddi yanaacaq.&rdquo;

Mrasimd &ccedil;x edn rqi Azrbaycan ncsnt Dairsinin direktoru Seyid Mhmmdh&uuml;seyın Blai konqresin sas mqsdlrini a&ccedil;qlayaraq dedi: &ldquo;Bu mrasimin tkilind mqsd ilrin birlik v vhdtni isbat etmk, t&uuml;rkdilli airlri tantmaqdr. Bu g&uuml;n Tbriz ranla yana T&uuml;rkiy, Azrbaycan, G&uuml;rc&uuml;stan, raq, Rusiya v Suriyadan glmi airlr evsahibliyi etmk ;iftixarna nail olmur v bu, &ccedil;ox dyrli bir nailiyyt saylr.&rdquo; Yekun mrasiminin devamnda Beynıxalq Qdir Fondunun icra&ccedil; katibi h&ouml;cct&uuml;l-islam Hsn Kamilifr dinin tbliind eiri n tsirli vasit adlandraraq dedi: &ldquo;eir, Peymbrin (s) Qdir-Xum m&ouml;vzusunu tbli v izah etmk &uuml;&ccedil;&uuml;n istifad etdiyi ilk vasit idi. eirin hmiyyt v tsirli olmas baxmndan qeyd etmk lazmdr ki, mrhum llam mininin &ldquo;l-Qdir&rdquo; kitabnn 8 cildind I srđn XII sr qdr &ldquo;Qdiriyylr&rdquo; yazlm erilri toplamdr. Habel, b&ouml;y&uuml;k airlr hmi eirlri il din tbliat&ccedil;lar olublar. K&uuml;meyt ibn Zeyd sđi, Debel Xuzai, Seyid smayl Humeyri, afiy bu Fras Hmdani, eyx Sfiyddin Hilli, bn Hssam Xusifı, M&ouml;htm Kaaninin eirlri, Aytullah Mhmmdh&uuml;seyın rvi sfahani (Kompani), hriyar, Abid Tbrizi v m&uuml;slman &ouml;lklrinin digr airlrinin eir, mrsiyy v mdhlri slam dininin v Qdir-Xum m&ouml;vzusunun tblii &uuml;&ccedil;&uuml;n istifad ;edilmidir.&rdquo;

O, &ccedil;xnn sonunda Qdir-Xum m&ouml;vzusunun mzlum olduunu vurulayaraq dedi ki, Qdir-Xum hadissin he&ccedil; vaxt yetrinc diqqt ayrılmayb. slam Peymbrinin (s) g&ouml;striin sasn, Qdir-Xum hadissini qriblikdn .&ccedil;xarmal, onun nurani simasndan z&uuml;lm tozunu silmliyik Birinci Beynıxalq Qdir T&uuml;rki eiri Konqrsinin yekun mrasimind itirak edn xarici qonaqlar arasnda Azrbaycandan Abbas Abdullah, T&uuml;rkiyđn li Kran, raqdan Rcb Brbrolu birinci, ikinci v &uuml;&ccedil;&uuml;nc&uuml; yerlri .tutublar v se&ccedil;ilmi air kimi tandıblar

randan is bgir Tbrizi, mir Rsuli v Behzad Geranmaye birinci, ikinci v  
&uuml;&cedil;&uuml;nc&uuml; yerlri tutublar, Bilal Kmali is x&uuml;susi hissd  
.se&cedil;ilmi air kimi tandlb  
Kongresin yekun mrasimind Vliyyi-fqihin rqi Azrbaycan &uuml;zr  
n&uuml;mayndsi v Tbriz imam c&uuml;msi h&ouml;cct&uuml;l-islam vl-  
m&uuml;slimin Ali Haim, Mdniyyt v rad darsinin ba direktoru Seyid Qasim  
Nazimi, rqi Azrbaycan yaltinin slami Tbliat Tkilatnn ba direktoru  
.h&ouml;cct&uuml;l-islam bani d itirak edib